

Molla Nəsrəddin



ملائقہ الدین

E-kitab halına saldı: Cavid Ağa

ملائقہ الدین

MOLLA NƏSRƏDDİN

Şümarə 3

Qiyəti satıcı əlində on altı şahı

№3



Tamam e'tiqad və imanım ilə gəlmişəm sizin firqəyə daxil olam.

Behzad

HƏMƏ SALE MA ACLAR, EYLULLAH DAD!

HƏMƏ RUZE-MA RUZE-NOVRUZ BAD!

Abunə qiyməti:

Hər həftə nəşr olunur


İlliyi	40 qran
Yarım illiyi	22 qran
Üç aylığı	12 qran
Tək nüsxəsi satıcı əlində	16 şahı

Əcnəbi məmləkətlərə illiyi	60 qran
-------------------------------	---------

Məhəlli-İdarə:

Təbriz, bazari-usta şagird, xanəyi-
şahzadə Nüsrətüssəltənə

Teleqraf və post ünvanı: Təbriz,
"Molla Nəsrəddin"



MÜBARƏK OLSUN

Adət eləmişik bayramda sevinmək, şad olmaq və bir-birimizi təbrik etmək. Uşaqlar da adət edib bayramda sevinmək, şad olmaq və bir-birini təbrik etmək.

Bəs təfavüt nədir? Uşaqlarla bizim təfavütümüz hardadır? Uşaqlar da şad olub, biz böyüklər də şad olmuşuq. Uşaqlar sevinib təzə paltar və qırmızı yumurtaya, biz böyüklər də elə haman şeyə sevinmişik. Amma lazımdır ki, biz böyüklərlə kiçiklərin təfavütü ola idi. Təfavüt də burada ola bilər ki, bayram günü biz təzə geyinmiş, cibləri dolu uşaqlarımıza baxanda sahipsiz, ac uşaqları da yada salaydıq ki, bayram günü bizim uşaqlarımız plov yeyəndə yetimə uşaqlar bəlkə yavan çörək də tapmayacaqlar.

Bir kəs ki, bu mətləbi düşünmədi, onun uşaqdan bir fərqi yoxdu, çünki uşaq tayfası belə hisslərdən uzaq olar.

Amma həqiqi bayram o kəslər üçündür ki, bayram günü onun cismindən savayı ruhu da şad ola, ruhun da şadlığı o sürətdə ola bilər ki, insanlar insanlıq vəzifəsini yerinə yetirə.

Mübarək olsun eydi-səidi-novruz o şəxslərə ki, bayram münasibəti ilə sahipsiz bir uşağı yada salıb onu şad edəcək. Mübarək olsun eydi-firuzi-novruz o qardaşlara ki, onun hümməti nəticəsində digər bir möhtac qardaşımız da bayram günü özü və uşağını tox görüb, uşağını bir qırmızı yumurta ilə sevindirə biləcəkdir.

Molla Nəsrəddin

ƏDƏBİYYAT

Çoxdu bu növ kimsələr,
Gər sənə baxsa bir gözü,

İndi ki, söz düşüb deyim
Bir gözü sol tərəfdədir,

Bir belə şəxs bənzəyir
Bir gözü öz payındadır,

Çox həzərati yoxladım
Bir gözü doğruya baxır,

Xeyli cəsarət əhlidir
Bir danışanda diksinir,

Kəsmə ümid, yoldaşım,
Bir gözü qəbri axtarır,

Vay ola kim o kəslərə
Vay ola əyri yollara,

Yerləri hər məkandadır.
Bir gözü özgə yandadır.

Bir para firqəbazdan.
Bir gözü bəydə, xandadır.

Çox gözü dar bir aca,
Bir gözü də qazandadır.

Əksəri lax çıxdılar,
Bir gözü də yalandadır.

Ortaliğa düşənləri,
Bir gözü də ajandadır.

Düşmənin ömrü az qalıb,
Bir gözü bu cahandadır.

Fikri nə iştibah edə,
Rah tutub, azandadır.

İmza: Kabla Haxverdi

VƏTƏN XADİMLƏRİ

Dibaçeyi-kitab

Bir gün nəzmiyyə qabağından keçirdim, gördüm orada bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum:

-Bu nə camaatdı?

Bir kəs cavab vermədi. Amma tanışlarımdan bir nəfər qulağıma pıçıldadı ki:

-Durma, gəl gedək, bu cəmaatın hamısı təminat müfəttişləridir ki, yığışblar məvacib almağa.

Mən o gün elə xəyal elədim ki, dostum mənimlə zarafat eləyir.

Xülasə...

Bəli, keçək
söhbətə

Təqlili-məxaric babətindən, necə ki, keçən şümarədə ərz olunmuşdu, maliyyə idarəsindən sora növbət nəzmiyyəyə yetişəcəkdir və bu barədə belə qərar qoyulub:

Əvvələn, savayı ondan ki, təzə rəisi-nəzmiyyə özü təzəlikdə tə'yin olunanda hüququnun nisfinə iktifa edib qalan müavin və kəfillər də buna bir növ təbəiyyət ediblər. Amma nəzmiyyənin qeyri qulluqçuları barəsində belə binagüzarlıq olunub.

MƏN DİLXOŞLUQ VƏ SƏADƏTDƏ BAYRAM ELƏYİRƏM,
AMMA HEYF Kİ, BİR MÖHTAC ADAM ŞƏHƏRİMİZDƏ
TAPMADIM Kİ, ONA ƏL TUTAM

Mə'lumdur ki, komissarlardan və ajanlardan başqa idareyi-Nəzmiyyədə min üç yüz yetmiş mə'mur var ki, bunlar əsnaf və unifrom libasında təminat müfəttişi adı ilə vətənə xidmət edirlər. Hələ bunlardan savayı genə çox-çox bimənsəb sahibmənsəbləri demirəm ha...

Bəli, bu qism vətən xadimləri min üç yüz yetmiş nəfərdir. Amma həqiqətə baxsan, bunların sayını və hesabını Allahdan başqa heç kəs bilməz, çünki bunların hər birini şəhərin bir sahibnüzufuzu öz yanınca gətirib ki, ona bir mə'muriyyət verilsin və bunların da mə'muriyyəti budur ki, çıxıb bazarı və küçələri gəzib qoymasınlar ki, şəhərdə zəlzələ olsun. Bunların hüququ maliyyədən çatasıdır. Maliyyə də bunlara həvalə verir ki, kənd ərbablarının bədhəqlərindən, yəni bişüurlarından tapsınlar və məvaciblərini onlardan alsınlar.

Elə ki, ortalığa bir az pul gəldi, həmin min üç yüz yetmiş nəfər doluşurlar Nəzmiyyəyə və bir-birini itələyə-itələyə pulu qismət eləyirlər.

O ki, qaldı Nəzmiyyə müdirləri, komissarlar və postlarda duran məvacibsiz ajanlar, onlar da Hacı Nəcmüddövlənin təqvimini mülahizə eləyib Allah-taalanın dərgahına min-min şükürlər eləyirlər. Çün təqvimdə yazılıb: "in mah dələlət mikonəd bə flan və flan və səbr və təhəmmülirəncbəran və çörəyi zəhmətlə qazanan, nəinki bə boş-boş dolanan".

Molla Nəsrəddin

TƏBRİZDƏ ƏHDÜ PEYMAN

Bəzzazun andı: Bu çitin arşını dörd qrana mayadı, sənə üç qrana verirux, yalan deyən arvadını.....

(dükan da doludu arvadnan).

Baqqalun andı: Əgər bu gün pəniri sizə yetirməsəm urusunmənim-saqqalıma.

Qəssabun andı: Ağa ərkəkdi, yalan deyən anasına.....olsun.

Əttarun andı: Əgər bu çay o çaydan olsa, yezidə gələn lə'nət mənim gəlsin.

Çörəkçinun andı: Ağa xassə və düatəşədi, belə olmasa..... mənim ağzıma.

Bir əllafun andı: Qaradağ kömüründən başqa sizə kömür göndərən yeddi arxasunu.....

Başmaqçinun andı: Ağa, altı da göndür, üzü də. Yalan ərz eləsəm ca.....m.

Saətsazun andı: Bir dolanun, gəlün, saatuvuzu aparun, bu dəfə də hazır eləməsəm nu..... əskikəm.

Dərzinun andı: Ağa, vallah, yalqız ütüsü qalır, bazara bir baxun, qayudun, qurtarub verməsəm bu bazar əhlinim..... mənim goruna.

Dəmirçinun andı: Əmi, qorxma, bu orax xalis Ərzrum poladındandı, yalan deyən sənün.....olsun.

Mədrəsə uşağının andı: Yalan deyənün bacısı.....əgər bu kitab məndədi.

Bir xanun andı: Sizin başuvuz üçün, yalan deyən qu.....saxdı, quzuplovu bu cümə axşamı verəcəğam.

İmza: Utanmaz kətdi

E'LANIN ZƏRƏRİ

"Təkamül" ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə e'lan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağm mə'nası yoxdur.

ŞƏN ACLARDAN DƏM VURURSAN, AMMA GƏL
MƏNİM BAYRAM CƏLALİMA TAMAŞA ELƏ.

Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.

Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərəmindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.

Bu səbəbdən mən möhtərəm ruznamədən xahiş edirəm bu mətalibi ruznamədə dərc etməsin, çünki İranda elanın lüzumu yoxdur.

İmza: Hərdəmxəyal

QIZ TƏRBIYƏSİ

Bir məsələ var ki, onu gərək indidən düşünək ki, axırda peşimançılıq üz verməsin. Mətləb budur ki, biz görürük bu axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Amma çünki özləri az-çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş

qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər.

Əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırgayacaqlar, bir tərəfdən də qızlarımız yekəlib, illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar.

Və özgə cür də ola bilər, çün alim cavanlarımızı qınamaq mümkün deyil, səbəb budur ki, əgər onlar gedib tərbiyəsiz qız alıb evə gətirsələr, yola getməyəcəklər və necə də yola getsinlər ki, kişi kitabdan və elmdən danışanda övrət saatda bir asqırıb deyəcək: "Kişi, tək səbir gəldi, qoy kitabı yerə". Kişi övrətdən bir burun dəsmalı istəyəndə, övrət deyəcək: "Sən Allah, kişi, özündən iş çıxartma, ətəyinnən burnunu sil".

Bəs bunun çarəsi?

Biri budur ki, qızlara da tərbiyə verək ki, kişilərlə hər bir işdə tuş getsinlər. Amma bu məsləhət deyil, çünki xudanəkərdə qız dərs oxusa və yazmaq bilsə, bəlkə şayəd ola bilər ki, məsələn, indi bir sözdü danışırıq, kefi istədi, götürdü bir yad kişiyyə bir kağız yazdı.

Amma mənə qalsa, ən səlamət çarəsi budur ki, biz heç əslindən oğlan uşaqlarını da dərsə qoymuq. Əgər belə olsa, nə şiş yanar, nə kabab. Onda, məsələn, səbir gələndə kişi də işini yarımçıq qoyar ki, səbir keçsin, övrət də yarımçıq qoyar.

Dəxi bundan yaxşı əlac mən bilmirəm. Və bu da hamısından məsləhətdir.

Dəli



O BİÇİZLƏR DƏ QUDURUBLAR KI,
BİZ DƏ GƏRƏK BAYRAM ELƏYƏK.
AY BALAM, SƏN ALLAH QOY GET İŞÜVƏ

ƏDƏBİYYAT

" D A R A N Q "

Lağlağı şairimin yadıma düşdü əsəri,
 Nəzm edib təbi gələn günləri əşarında,
 Kişinin fikrinə bilməm ki, nə düşdü ruzi
 Çörəyin şalına бүkdü və götürdü dəyənək,
 Dedi, ey gözlərimin nuru, gülüzlü oğlum,
 Dərdimi mən yaraşır ki, genə canana deyim
 Şəhridə vardı bir ədliyyə - ədalət bazarı,
 Yeddi ildir dügünüb orda ədalət dügünüm,
 Bircə ümid qalıb quyruğu tumbul quzuva,
 Aparam, bəlkə verəm, alını hənalı quzunu
 Ağlama, ağlama Cəfər bala, canım, ciyərim,
 Alaram çoxlu taraqqqa gözü giryan balama
 Onda gördüm ki, taraqqqa açılıb etdi "daranq",
 Müxtəsər, başladı Həzrətqulu Təbrizə yolun
 Şəhrə çatdıqda bilib hardadı Səndüqülmülk
 Naziri görcək o heyvan quzu birdən mələdi,
 Quzunu aldı, apardı evə fərraşbaşı,
 Bəs ki tək qaldı həyətdə quzu, peydər mələylr,
 Etdi təşrif çölə qeyzlə Səndüqülmülk
 Kəblə Həzrətqulunu gördü durubdu qapıda,
 Bir qədəm də yeriyyə ta ki tüpürdü üzünə,
 Dedi: ey qırmızısaqqal, hənalı çaqqal,
 Edirəm əmr sənə, qaç bu dəqiqə kəndə
 Get, gətür, bir-iki batman yeməli yağlı qurut
 Altı-yeddi, ya da on danə toyuq, bircə xoruz,
 Bir də bu tək quzuya bircə də yoldaş gətir,
 Gər bu şeylər gələcəkdir mənə ver qöli-sərih,
 Adilin sözlərini yaxşıca guş etdi kişi,
 Əliboş həm üzü qarə yola düşdü evinə,
 Dedi: ey həsrət olan bircə taraqqaya balam,
 Ərşi-əlayə yetirdi məni Səndüqülmülk
 Bir taraqqqa mənə ədliyyədən oldu ənam,
 Yaşaya min sənə ədliyyənin adil ağası

Yazılıb bilməli bir vaqənin müxtəsəri.
 Kəblə Həzrətqulu kattanı və oğlu Cəfəri.
 Əzmini cəzm qılıb ta edə şəhrə səfəri.
 Övrətə söz deməyib, leyk çağırdı pəsəri.
 Olsun üstündə bu dünyada xudanın nəzəri.
 Bəlkə şayəd qanasan bir balaca xeyri-şəri.
 Taleim qismət edib orda mənə bir zərəri.
 Müftə də yoxdu açan bu dügünü bir nəfəri.
 Əli boş çün ora qoymulla dəxi bir bəşəri.
 Ta qəbul eyləyə ədliyyə də bu dərdi-səri
 Gəlmənəm ta əli boş, eylə də bilmə pədəri
 Atılanda dağıla fikri, qəmi, həm kədəri.
 Bilirəm ta nə qədərdir bu çağamın hünəri.
 Quzuya vermədi yolda bir əziyyət xəteri.
 Yetdi darvazaya, həm orda da gördü nökeri.
 Heyvanın da var imiş xan qapısından həzəri.
 Sədri-ədiyyəyə çatdı bu qonağın xəbəri.
 Çox da müşküldü belə ah-fəğanə dözəri.
 Kətdiyə can qərar etdi cəhənnəm səğəri.
 Hazır olmuşdu ki, atsın ona tirü təbəri.
 Başına bir yumruq vurdu, bitirdi zəfəri
 Neylədin bəs quzunun yoldaşını, tək mələri?
 Ləngimə müftə burada, dəxi güdmə səhəri.
 Elli, bax, bunca gətür dostuva hər nə düşəri.
 Bu da olsun onların misli-çoxarvatlı əri.
 Yoxsa baş - beynim aparsa, elə vurram gəbəri.
 Gəlməsə bil ki, işin ta neçə il də gəzəri.
 Bir cavab eyləməyə çatmadı tabü təpəri.
 Görcək oğlun gözünün çeşmə kiini axdı təri.
 Elə təbrik və alqışla atan bəxtəvəri.
 Arizu eyləmərim dövləti, həm simü zəri
 Atılıb, sövtü "daranq" elədi hər dövrü bəri.
 Kəsilə bizlərə də ədl evinin rəhgüzəri.

İmza: Utanmaz kətdi

HƏQİQƏT ADAM BAYRAMI ELƏ
 BİR NOV ELƏYƏ Kİ, BU DİLƏNÇİLƏR ADAMIN
 ƏL-AYAĞINA DOLAŞMAYA

XƏBƏRDARLIQ

Bu günlərdə bizə mə'lum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər Hacı və Hacızadə cənabları öz məxsusi droşkasına bir şapkalı madamasını əyləşdirib, özü ilə bərabər aparıb Aram-yans teatrosuna və orada xanımın şərəfinə bir ziyafət təhiyyə edib və bu ziyafətə camaatın nəzərində bir qədri qızıl lirələr məsrəf edib.

Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzağının vəkildir və şəxsin məhrəmani övsaf və amalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır. Və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq.

Bunu biz görürük ki, əsrin övzai və camaatın halı fəna bir məqamə çatıb, belə ki, hər bir qədəmdə biz hədsiz yövmiyyə ruzisinə möhtac olanlara və növ-növ fəlakəzədələrə rast gəlirik ki, bunlara heç bir mənbədən və heç bir əşxasdan bir nüavinət əli uzadılmır və hər bir surət sahibindən imdad təmənnasına düşənlərə cavab verilir ki: "pul yoxdur".

"Pul yoxdur" deyənlərə və özlərini zahirdə təmkinli saxlayanlara bir sözüümüz yoxdur, amma bu qədər var ki, teatr kimi ümumgahda çörək puluna möhtac olanların nəzərində məşrubata və naməhrəm övrətlərə qızıl lirələri ovuc ilə sərf edənlər qəflət yuxusundan ayılmalıdırlar.

Bu dəfə xəbərdarlıq babətindən məzkur Hacı'nın adını zikr eləməkdən əl saxladığı, amma bu qəbil hacılara vəsiyyəti edirik ki, bundan soralıqda agah və huşyar olub bir tərəfdən bizim giley-güzarımızdan və digər tərəfdən min-minlərcə çörəyə möhtac olanların nifrətindən ehtiyat eləsilər.

İdarədən

POST QUTUSU

Təbrizdə Bahadır Nizama: — Bir vaxt lazım olar.

"Qorxağ" a: — "Vəsiyyəti" əşaruvuz çap olunmadı.

"Millətpərəst" imzası ilə yazana: — Əgər qəlbivi kəsafət basıb, gəl səni aparım hamamlaruvuzun birinə ki, suyu on ildir dəyişilmir.

"Xəstə"yə: — Bu dəfə qaldı, amma ayrı bir şey yazuz.

"Tiflis musurmanı" imzası ilə yazana: — Şirin yazılıb, amma məsələni təkrar eləmək istəmədik.

"Şaxta vurmuş üzüm"ə: — Pis deyil, amma elə bilirəm ki, tezlikdə növbə çatmaya. Özgə bir şey müxtəsər surətdə yaz.

"Dəllalbaşı"ya: — Mədaxilə-hələl elanları çap olunacaq.

Bağıra: — Pis deyil, heyf ki, uzundur. Bəlkə lazım ola.

"İxlaskeş"ə: — Bir kəs dörd divar içində gördüyü iş həman yerdə qalmalıdır.

"Taqtaq" a: — Əşarınız çap olunacaq.

Ağa Məhəmməd Baqqala: — Uşağuvuzun faciəsi barəsində söhbət açanaq.

"Sarsaqqulu"ya: — İt ayaqlamış soğan kərdisini oxuculara göstərməyi rəva görmədim.

Mərənddə **"Qəmişqulu"ya:** — Təşəkkürümüz var, bu da lazım olar. Hər nədən yazsanız məmnun olarıq. Yoldaşınızın imzasını oxuya bilmədik.

Müdir və sərmühərrir: Cəlil Məmmədquluzadə

Vəkillərimiz: Təbrizdə-Dəmə məqbərə, tovziyə cərayed.

Bazare-şişegərxane, kitabxaneye "Pərvəriş".

Dəmə hərəmxane, mətbəeye-"Hüseyni".
Daş mağazalarda: Qulu xan dərzi.

Təbriz, mətbəeye "Ümid".



-Xanım, buyur
sən də siqar meyl elə



-Ey kaftar, qız uşağını mədrəsəyə göndərirsən ki,
yekələndən sora götürüb yad kişiyə kağız yazsın?